



DƏNİZ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin qəzeti

Elbəttə, Azərbaycan dündəyada neft ölkəsi kimi tanınır. Bu, bizim böyük sərvətimizdir. Ancaq biz bilirik ki, bəzi ölkələrdə bu böyük sərvət heç də uğur gətirmir, əksinə, problemlər yaradır, müharibələrə, cəmiyyətdə təbəqələşməyə yol açır. Azərbaycanda isə biz bunun tam əksini görürük. Bizim təbii sərvətlərimiz hər bir insanın həyatında öz müsbət təsirini göstərib. Çəkilən yollar, açılan xəstəxanalar, artan maaşlar, abadlaşan şəhərlər bunun bariz nümunəsidir. Azərbaycanda neft gəlirlərin-

dən düzgün istifadə etmək, "qara qızıl"ı insan kapitalına çevirmək,- artıq biz buna nail olmuşuq,- sahəsində nadir təcrübə toplanmışdır. Gələcəkdə bizim iqtisadiyyatımız çoxşaxəli formatda inkişaf edəcək. Bu gün biz yeni texnologiyalara investisiyalar qoyuruq.

Bu gün Azərbaycan artıq kosmik sənayeyə malik olan ölkədir, kosmik ölkələrin klubuna daxil edilibdir. Biz innovasiyalara, yeni texnologiyalara, elmin inkişafına çox böyük önəm veririk. Elmin inkişafı Fondu yaradılmışdır. İqtisadi inkişaf, sosial məsələlərin həlli, humanitar sahəyə diqqət, de-



yə bilərəm ki, son illərdə şafını şərtləndirən əsas Azərbaycanın uğurlu inki-

mdirəm ki, biz iqtisadi sahədə öz işimizlə bölgədə gedən regional əməkdaşlıqda müsbət təsir göstəririk. Bir çox hallarda nəhəng regional layihələrin, enerji, nəqliyyat layihələrinin təşəbbüskarı Azərbaycan olmuşdur və əsas iqtisadi riskləri də öz üzərinə götürmüştür. Deyə bilərəm ki, bizim bütün təşəbbüslerimiz, iqtisadiyyatla, enerji ilə, nəqliyyatla bağlı layihələrimiz uğurla nəticələnir. Bir dəfə də olsun uğursuzluq olmamışdır və əminəm ki, olmayıacaqdır.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

18 OKTYABR - DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ

DAHA ƏMİNKLƏ DEYƏ BİLƏRİK: MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR!



Müstəqillik hər bir xalqın ən böyük arzusudur. Amma həyat göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Bu əvəzsiz nemətə qovuşanlar ilkin mərhələdə onu möhkəmləndirmək və dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi çox məsuliyyətli və çətin mərhələni də keçməlidirlər. Xalqımız XX əsrin əvvəlində sahib olduğu bu nemətin şirinliyini uzun müddət dada bilmədi. Obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı...

Həmin əsrin sonlarında tale bir daha üzümüzə güldü. 1991-ci ildə sovetlər birliyinin dağıılması ilə xalqımız yenidən müstəqillik arzusuna qovuşdu. Lakin təzəcə müstəqilliyini qazanmış Azərbaycan dövləti həm kənar tezqiplər, həm də həkimiyətdəki rəhbərlərin səriştəsizliyi, bacarıqsızlığı ucbatından yeni tarixi inkişaf yolunu düzgün müəyyənləşdirə bilmədi. Siyasi oyunbazlıq, özbaşınlıq, daxili çəkişmələr... yaşadığımız ağrı-acıcların,


GƏL, ƏZİZ BAYRAMIM..

Azadlıq ən böyük arzusu - əmin Bütün millətlərin, bütün xalqların. Əli bu arzuya yetməyənlərin, Sorur hey qanını hansısa harin. Gel, əziz bayramım, gel görüşək ki, Sevincdən, fərəhdən gözümüz dolsun. Azadlıq uğrunda canından keçən Bütün şəhidlərin ruhu şad olsun. Tutub buruqların elindən yena Dalğalar Xəzərdə "Yallı" getsinlər. Meşələr dil açıb, dağlar dil açıb "Dərdimiz keçmişdə qaldı", - desinlər. Boylanıb Bakıya "Qız Qalası"ndan Bir daha vurulsun "İşərişəhər". Gündüzlər Xəzərdə yuyundugundan Gecələr Bakımız ayrı bir şəhər? Gel, əziz bayramım, gel görüşək ki, Haqqım haqsızlığın qolun qatlasın. Gel, əziz bayramım, sevinsin dostum, Düşmənin bir daha bağrı çatlasın!

Rasif İMANOĞLU

düçər olduğumuz ağır bələlərin başlıca səbəbinə çevrildi. Həkimiyətdə olanların səriştəsizliyi, yanlış siyaseti nəticəsində dövlətimiz təcrid vəziyyətinə düşdü. Daxili siyasi boşluqdan istifadə edən ermənilər ərazimizin 20 faizini işgal etdilər. Çəşqinliq içində qalan xalqımız bu vəziyyətlə barışmaq istəmədiyindən üzünü Naxçıvana tutdu.

Bəli, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində ölkəmiz yalnız Ulu önder Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra öz həqiqi müstəqilliyinə qovuşdu. Məhz o böyük xilaskar ölkədə vətəndaş qarşıdur-



masının karşısını aldı, Azərbaycanı parçalamaq istəyən qüvvələrin niyyətini püca çıxartdı. Ölkədə anarxiyaya, siyasi hərc-mərcliyə son qoydu, Azərbaycanla Ermənistən arasında atışkəse nail oldu. Ölkə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalşeması dövrünə qədəm qoydu...

Dövlətimizin başçısı möhtərəm İlham Əliyevin sözləri ilə desək: "1991-ci il müstəqilliyimizin bərpə edilməsi ili olmuşdur. Lakin o zaman ölkənin daxilində və xaricində vəziyyət heç də müstəqillik uğrunda ideyalarımızın dəstəklənməsinə yönəlməmişdi. O zaman sənaye çox acınacaqlı vəziyyətdə idi. İqtisadi və siyasi durumumuz çox acınacaqlı idi. Bir məsələni də yada salaq ki, həm də Azərbaycanın əraziləri Ermənistən tərəfinən işgal olunmuşdu. Çoxsaylı qaçqın və məcburi köçkünlərimiz var idi. Müstəqilliyimizin ilk illərində ölkədə mürəkkəb proseslər cərəyan edirdi, vətəndaş

(Davamı 2-ci səhifədə)



DAHA ƏMİNKLƏ DEYƏ BİLƏRİK: MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR!

(Əvvəli 1-ci səhifədə)

müharibəsi baş vermişdi. Təsəvvür edin ki, müstəqilliyimiz ne qədər böyük sual altında idi... Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. Qeyd etdiyim kimi o zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir.

Bu gün Azərbaycan dövlətinin qazandığı bütün uğurlar, dünya birliyində öz mövqeyini xeyli möhkəmləndirməsi Ulu öndərin müdrikiyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanmasının bəhrəsidir. Ulu öndərin dövlətçilik kösepsiyasını yaradıcılıqla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasi



kurs isə ölkəmizin dövlət müstəqilliyini daha da möhkəmləndirdi. Bəli, öten müdətdə xalqımız bir daha əmin oldu ki, Pre-

zident İlham Əliyevin simasında Azərbaycanı dünyadan ən inkişaf etmiş dövlətlərindən birinə çevirmək iqtidarından olan qüdrətli liderinə qovuşub və artıq öz firavan gələcəyini də təmin edib. Son illərdə görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramları, onların real nəticələri - ölkəmizin dünyada analoqu olmayan sürtəli inkişafi və əhalinin aztəminatlı hissəsinin, bütövlükdə hər bir vətəndaşın maddi rifah halının xeyli yük-

səlməsi bu həqiqəti - cənab İlham Əliyevin alternativsiz lider olduğunu bir daha təsdiqləyir.

Qarşılardan Dövlət Müstəqilliyi Günü gəlir. Gəlin azadlığımızın, müstəqilliyimizin qədrini bilmək, bu əvəzsiz neməti qoruyaq, möhkəmləndirək, əbədi edək. Çünkü ondan böyük sərvətimiz yoxdur. Dövlətimizin başçısı cənab İlham Əliyevin dediyi kimi: "... Bizim ən böyük nailiyətimiz - bizim müstəqilliyimizdir, azadlığımızdır. Bu, Azərbaycan xalqı üçün ən böyük sərvətdir. Çünkü əsrlər boyu Azərbaycan xalqı müstəqilliyindən məhrum olmuşdur. Ona görə bu gün mən qeyd etmək istəyirəm ki, müstəqilliyimiz ən böyük nailiyətimizdir."

"DƏNİZ"

YÜK DAŞINMASI

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 147,7 milyon ton yük daşınmış və öten ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artmışdır. Qeyri-neft yüklərinin həcmi 3,2 faiz artaraq 105,2 milyon tona çat-



mışdır. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 58 faizi avtonəqliyat, 28,1 faizi boru kəməri, 9,5 faizi dəmir yolu, 4,4 faizi dəniz nəqliyyatı ilə həyata keçirilmişdir. Qeyri-neft bölməsində yük daşınması 4 faiz artmış, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 76,7 faiz təşkil etmişdir. Yanvar-avqust aylarında nəqliyyatçılar 1,2 milyard nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox sərnişinə xidmət göstərmışlər. Sərnişinlərin 87,9 faizi avtomobil, 11,9 faizi metro nəqliyyatının xidmətlərindən istifadə etmişlər. Dəmir yolu nəqliyyatı ilə yük daşınması cari ilin 8 ayında 14 milyon ton olmuşdur. Orta hesabla sutkada 594 vaqon yüklənmiş, 606 vaqon boşaldılmışdır.



yon ton yükləmə-boşaltma işləri həyata keçirilmişdir. İslənmiş yüklərin 85,9 faizini beynəlxalq tranzit yüklər təşkil etmişdir. Sentyabr ayının 1-nə kimi limanlarda göndərilmək üçün 114,9 min ton idaxal yüklərin qalığı olmuşdur.

Magistral neft kəmərləri ilə 31,2 milyon ton neft nəql edilmiş və öten ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz artım müşahidə olunmuşdur. Nəqlietmənin dördə üç hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və cari ilin səkkiz ayı ərzində bu kəmər vasitəsilə 23,6 milyon ton neft ötürülmüşdür. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 3,6 milyon ton tranzit Türkmenistan nefti nəql edilmişdir.

Cari ilin yanvar-iyul aylarında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 33,5 milyon ton yük, 178,2 milyon nəfər və ya 7,6 faiz çox sərnişin daşınmışdır. Yüklərin 16,8 milyon tonu və ya 50 faizi avtomobil nəqliyyatı, 11,4 milyon tonu və ya 34,1 faizi dəmir yolu nəqliyyatı, 5,3 milyon tonu və ya 15,9 faizi dəniz nəqliyyatı ilə daşınmışdır. Yük daşımaları fəaliyyətindən 289,6 milyon manat, sərnişin daşınmasından isə 62,5 milyon manat gelir əldə edilmişdir.



Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) dünyanın qabaqcıl təhsil ocaqları ilə əməkdaşlığı xüsusi diqqət yətirilir.

Oktyabrın 9-da Ukrayna Getman Petr Konaşeviç-Saqaydaçnı adına Kiev Dövlət Su Nəqliyyatı Akademiyasının rektoru Vladislav Panin, beynəlxalq əlaqələr üzrə prorektoru Andrey Nosovski və Su nəqliyyatı fakültəsinin dekanı Aleksandr Kornecki Azərbaycan Dövlət Dəniz Akademiyasında olublar.



Azərbaycan Dövlət Dəniz Akademiyasının fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verən rektor Rəsim Bəşirov elm, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurgulayıb.

ƏMƏKDAŞLIĞA DAİR MÜQAVİLƏ İMZALANIB



Qonaqlar Akademiyanın elmi-texniki kitabxanası, trenajor və laboratoriyalarına baxıb, Astronomiya-planetarisi, muzeylə yaxından tanış olublar. Qonaqlar Akademiyanın elmi-texniki kitabxanası, trenajor və laboratoriyalarına baxıb, Astronomiya-planetarisi, muzeylə yaxından tanış olublar.

Sonra iki ali təhsil ocağı arasında əməkdaşlığı dair müqavilə imzalanıb. Müqavilədə kadr

və tələbə mübadiləsi, beynəlxalq elm və təhsil proqramlarında iştirak, birgə simpozium, seminar, konfransların keçirilməsi və s. məsələlər nəzərdə tutulub.

Qonaqları "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev də qəbul edib. Sədr Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasetin nəticələrindən danışış, ölkəmizin dinamik inkişaf etdiyini bildirib, iki təhsil ocağı arasında əməkdaşlığın əhəmiyyətini vurgulayıb.

İnformasiya və Mətbuat Şöbəsi

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ELƏ ÖZÜMÜZÜ QORUMAQ DEMƏKDİR

Xəzər dənizi akvatoriyasının mühafizəsi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin ekoloji siyasetin prioritət məsələlərindəndir. Cəmiyyət öz fəaliyyətində işçiləri, müştəriləri və podratçıları üçün, ətraf mühitin mühafizəsi də daxil olmaqla, sağlam və təhlükəsiz şəraitin yaradılmasına xüsusi önəm verir. Cəmiyyətin keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (KSƏTƏMM) siyaseti üzrə öhdəlikləri - qabaqcıl, müasir standartlar səviyyəsində olan iş təcrübələrindən yararlanaraq, sağlam və təhlükəsiz iş mühitini təmin etmək, dənizdə və limanlarda cırklənmənin qarşısını almaq, bütün müəyyən edilmiş risklərə qarşı ehtiyat tədbirlərini həyata keçirmək, audit və yoxlamaların nəticələrini qiymətləndirmək, qeyri-uyğunluqların səbəbini təhlil etmək və aparılan təshihlərin effektivliyini qiymətləndirməkdir.

Cəmiyyətin keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi siyasetini KSƏTƏMM Departamenti formalaşdırır və il ərzində görüləcək işlərin plan-qrafikini, aidiyyəti tədbirlər planını işləyib hazırlanır.

"AXDG" QSC-də aparılan əsas ekoloji tədbirlərdən biri üzən vasitələr və sahil obyektlərində formalasa bərk və maye istehsalat və məişət-təsərrüfat tullantılarının toplanması, saxlanması, daşınması, təhvili, utilizasiyası və təkrar emalı kimi ekoloji proseslərin idarə olunmasıdır. Müxtəlif çeşidli bərk və maye tullantılarının təhvil verilməsi məqsədilə müvafiq xidmətlərin göstərilməsinə icazəsi olan qurumlarla müqavilə bağlanmışdır.

"AXDG" QSC-nin "Tullantıların İdarə Olunması Planı" na əsasən „AXDG QSC-nin müəssisələri üzrə aylıq hesabat forması“ hazırlanır ki, burada tullantılar haqqında müvafiq aylıq məlumatlar

(Davamı 5-ci səhifədə)

DÜŞMƏNLƏ DOST KİMİ RƏFTAR ETDİKCƏ...

Biz öz iqtisadi islahatlarımıza, Ulu öndər Heydər Əliyevin təməlini qoymuş neft strategiyası ilə güclü dövlət yaradırıq. İmkانlarımız artır, bizimlə daha çox hesablaşırılar, bizim sözümüz daha da böyük mənə daşıyr, sözümüzün çökisi artır. Bunun müqabilində, Ermənistan bütün beynəlxalq layihələrdən təcrid edilmiş bir ölkə, - biz buna nail olmuşuq, - heç bir əhemmiliyət kəsb etməyən bir ölkə, xarici ianələrdən aslı olan, xarici dövlətlərin köməyi ilə yaşayın və müstəqilliyi ancaq şərti xarakter daşıyan bir ölkədir. Yəni bu, artıq müqayisələnməz dərəcədədir. Növbəti illərdə bizim gücümüz daha da artacaq, onlar isə zəifləyəcəklər.

Beləliklə, mən heç şübhə etmirəm ki, biz doğma torpaqlarımızı işgalçılarından azad edəcəyik. Mən inanmaq istəyirəm ki, Ermənistan rəhbərliyi, nəhayət beynəlxalq hüquq principlərinə riayət edəcək, normal məntiqə riayət edəcək və işgal olunmuş torpaqlardan qoşunlarını öz xoşu ilə çıxarıcaq və bizim soydaşlarımız bu torpaqlara qayıdaçaqlar. Əks təqdirdə, Azərbaycan tam sərbəstdir ki, bütün imkanlardan istifadə etsin və öz doğma torpaqlarını azad etsin. Biz heç kimin torpağını zəbt etməmişik. Halbuki indiki Ermənistanın dövləti tarixi Azərbaycan torpağında formalasılıbdır. İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edibdir. Yumşaq desək, o da böyük bir səhv idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İrəvan şəhərini Ermənistana bağışlaşmışdır. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmüşdilər. Ona görə haqq-ədalət, tarixi həqiqət, beynəlxalq hüquq, iqtisadi imkanlar, hərbi potensial - bütün bu amillər tərəzinin bir gözdündə, Ermənistən qeyri-konstruktiv və heç bir beynəlxalq normalara siğmayan siyaseti tərəzinin başqa gözdündədir.

... Azərbaycan dövləti möhkəmləndikcə öz müstəqil siyasetini daha da uğurla aparacaqdır. Azərbaycan dövlətini möhkəmləndirmək üçün iqtisadi potensial möhkəmlənməlidir, biz bunu gündəlik həyatda edirik və bundan sonra edəcəyik.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.**

BÖYÜK SƏHVDƏN BAŞLAYAN BÖYÜK FACİELƏR

Bu və buna bənzər yazıları kiminsə "Çox sağ olun!" a görə "Dəniz" in səhifələrinə çıxarmurıq. Nəzərə alsaq ki, indiki və gələcək nəsillərin məkrli, xain ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən, torpaqlarımızı necə işgal etdiklərindən, zorun çox vaxt haqlı "sayıldığını" bu dünyada kimin kimə və niyə güvəndiyindən, kimin kimə nəyə görə himaya etdiyindən... ən azı xəbəri olmalıdır, deməli daha çox faktların danışığı belə yazılar ehtiyac var.

Biz, bizə məxsus hər şeyi qorumağı bacarmalıq. Ermənilərin işgal etdikləri bütün torpaqlarımızda müstəqil Azərbaycanımızın bayrağı dalgalanmalıdır. Ağıl işə keçən yerdə ağla, keçməyən yerdə isə gücə gücə verməliyik.

Biz, bizə - təkcə indiki nəslə yox, həm də gələcək nəslə aid olan nəyimiz varsa, onlardan bir qarış da, bir qram da, bir damla da.... heç vaxt, heç kimə nə zorla, nə də xoşluqla verməməliyik! Çünkü buna haqqımız yoxdur!

Baş redaktör

1. İRƏVANI ERMƏNİLƏRƏ NIYƏ GÜZƏŞTƏ GETDİK?

Oğuz yurdunu - indiki Ermənistan ərazisini azerbaycanlıların qədim atababa məskəni olmuşdur. Ancaq son dərəcədə həyəsiz, kəmfürsət və xain yadəlli ermənilər havadalarının köməyi ilə təxminen iki əsrə yaxın yürtüdükləri soyqırımı, terror və deportasiya siyaseti nəticəsində yerli əhalini felakətlərə düşər etdi, onları doğma yurdlarından didərgin saldırlar. Rusiyadan İran və Türkiye ilə apardığı müharibələrdən sonra ermənilərin xarici ölkələrdən axın-axın Zaqqafqaziyaya gətirilməsi ilə yerli əhalinin müsibəti, qanlı-qadəli günləri başlıdı. Hətta iş o yere çatdı ki, dövlət başçılarımız ağır içtimai-siyasi şəraitdə heç olmasa ermənistanda yaşayışın azərbaycanlılarının əmin-amanlığını təmin etmək, münaqışılərə son qoymaq, orada sülh yaratmaq gümanı ilə çıxış yolunu İrəvan şəhərini ermənilərə güzəştə etməkdə gördüler.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Baş naziri Fətəli xan Xoyski xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazdırdı: "Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatomu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvan onlara güzeşət getdik".

Lakin xilqətən xain, hiyilər və kəmfürsət ermənilər heç bir şərtə, öhdəciliyə əməl etməden Azərbaycan liderlərinin tarixi səhvidən bəhrənləndilər: İrəvanı öz "siyasi mərzlərinə" çevirdilər.

Ermənilər heç biri şərtə əməl etmədiklərinə - əksinə 1918-1919-cu illərdə Ermənistanda öz əzəli torpaqlarında yaşayışın bütün azerbaycanlıları silah gücünə qovduqlarına, Qarabağ'a və Zəngəzura hərbi müdaxilə etdiklərinə, yüzlərlə kəndi viran qoymuşlarına, dinc əhalini qırdıqlarına və doğma ocaqlarından pərə-pərə saldıqlarına görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin

heqiqi varisleri kimi "buraxılan tarixi sehvi" düzəltməliyik. Bu, bizim vəzifələrimizdən biri olmalıdır. İrəvan əhalisi öz doğma, qədim səhərinə qayitmalıdır.

TARİXDƏN SƏHİFƏLƏR

İrəvan əyalətinin 1728-ci il tarixli mühəfəsələ deftərinə görə ("İrəvan əyalətinin icmal deftəri"), bütün əyalətdə yaşayan 71.583 nəfərdən 43.784 nəfəri (61.2 faiz) türk-müsəlman, 27.799 nəfəri (38.8 faiz) isə xristian olmuşdur.

...Evilərin ailə tərkibini beş nəfərdən götürməklə, İrəvan şəhərində yaşayan 3.369 nəfərin 63.5 faizi türk-müsəlman, 36.5 faizi isə xristian olmuşdur.

...Abraam Yervantsının esərində "Anonim erməni xronikası"nda bildirilir ki, İrəvanda yüz xristian qaraçı ailesinin təqrİben 500 nəfəri xristian qaraçı (İrəvan əhalisinin təqrİben 14.9 faizi) olmuşdur. Bunu nəzərə alsaq, İrəvan şəhərində cəmi 21.6 faiz erməni yaşamışdır.

1639-1723-cü illər Osmanlı-Səfəvi qarşılığında on minə qədər "qızılbaş" in qətə yetirilməsini, on beş mindən çox qadın, oğlan və qız uşa-

ğının əsir düşməsini, İrəvan qalası teslim olandan sonra "qalanı tərk etmek isteyənlərin üç gün ərzində öz malları ilə Təbriz qapısından sağ-salamat və itkisiz çıxmاسını" nəzərə alsaq, İrəvanda 93 faiz azerbaycanlı yaşadığını gümən etmək olar.

Rus qoşunları 1804-cü il iyulun 2-de təkəbbürlü general-leytenant P.D.Sisianovun rəhbərliyi ilə İrəvanı mühəsirəye aldı. İrəvan xanının qalada 7 min döyüşçüsü vardi. O, rus generalının hədəsinə, vədlerinə əhemmiliyət vermeden qalanı qorudu, düşmənin hücumlarını dəf etdi.

Əldən düşmüş, azuqə ehtiyatı və ümidi üzülmüş rus qoşunu 1804-cü il sentyabrın 4-də geri çekilməyə məcbur oldu.



etdiyi korpus (4800 piyada, 7100 nizami suvari, 3 min qeyri-nizami suvari və 26 top) köməyə göndərildi. O, sentyabrın 24-de İrəvan qalasına hücum keçdi, yüngül və ağır toplardan məməliler yağıdırıldı. Həsən xanın öz qoşunu ilə düşmənə qarşı qəhrəman-casına döyüşməsinə baxmayaraq, 1827-ci il oktyabrın 1-de İrəvan qalası süqut etdi. 1828-ci il fevralın 10-da Rusiya və İran arasında bağlanan bəndnam Türkmençay müqaviləsine görə, İrəvan xanlığı Rusiya imperiyasının tam mülkiyyətinə çevrildi.

Həmin gündən İrəvan torpağında yaşayan türk-müsəlmanların qanlı-qadəli günləri başlıdı. Ruslara güvənən erməni millətçiləri "Türksüz Ermənistan" yaratmağa başladılar.

1828-ci il iyulun 14-de qraf Paskeviçin komandanlığı altında rus qoşunları Türkiyə - Şərqi Anadoluya hücum edib Ərzurumu, Muş, Oltuxu, Bayburdu işgal etdiyi zaman 2800 erməni piyada və kavalər dəstəsi rus qoşunları öündə gedirdi. 1928-1929-cu illərdə Şərqi Anadoludan, Ərzurumdan, Ərdəhandan, Qarsdan,



1908-ci il oktyabrın 3-de general-feldmarşal İ.V.Qudoviç 8 minə yaxın döyüşçüsü olan qoşunla İrəvan qalasının 6 kilometrliyində düşərgə saldı. Bir neçə dəfə qəti hückumdan sonra itkiler verib biabircasına geri çekilməli oldu. 6 günlük uğursuz döyüşdə 1000-dən artıq rus əsgəri öldürülüb. Qudoviç ağır xəstələndi, bir gözü tutuldu. 1908-ci il noyabrın 30-da rus qoşunu mühəsirəye son qoyub geri çəkildi.

1827-ci il aprelin 25-de general Begendorf İrəvan qalasını mühəsirəye aldı. Onun qoşunun tərkibində 3200 piyada, 1200 suvari və 16 top vardi. İrəvan xanının qoşunları qanlı döyüşlərdə Begendorfun qüvvələrini tam əldən saldılar. Çar I Nikolayın göstərişi ilə Paskeviçin komandanlığında

Bayazidən 14044 erməni ailəsi Zaqqafqaziyyəyə köçürülmüşdü.

Şopen yazar: 1828-1829-cu illərdə İrəvan və Naxçıvan xanlıqları ərazisində 21666 (3682 ailə) erməni, 324 (67 ailə) yezidi kürdü köçürülmüşdü.

1826-1828-ci illərdə Rusiya-İran və 1828-1829-cu illərdə Rusiya-Türkiyə mühərribələrindən sonra İrəvan və Naxçıvan xanlıqları ərazilərinə İran və Türkiyədən 57266 erməni (10631 ailə) köçürülmüşdü. Köçürülməzdən əvvəl həmin ərazilədə cəmi 25131 (4428 ailə) erməni yaşamışdır.

Mühərribələr nəticəsində İrəvan və Naxçıvan xanlıqlarının ərazisindən türkələrin xeyli hissəsi qacqın düşdüydən orada yalnız 81749 (17088 ailə) müsəlman qalmışdı. Köçürülməzdən sonra isə ermənilər 82397 nəfər (15059 ailə) təşkil etmiş, nəticədə müsəlmanları sayca üstələmişdir.

N.N.Şavrov Rusyanın Zaqqafqaziyyədəki müstəmləkəçilik siyaseti haqqında yazar: "Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqqafqaziyyəda rusların deyil, biza yad olan xalqların yerləşdirilməsindən başladıq..."

1826-1828-ci illər mühərribəsinin qurtarmasından sonrakı iki il ərzində, 1830-cu ilədək Zaqqafqaziyyəyə 40 min İran və 84 min Türkiye erməni köçürülmüş və onları Yelizavetpol (Gəncə) və İrəvan guberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdir ki, orada erməni əhalisi cüzi idi.

...124 min rəsmi köçürülen erməni ilə yanaşı, qeyri-rəsmi şəkildə kö-

çənlər də çox olmuşdur və ümumiyyətlə köçənlərin sayı 200 min nəfərdən xeyli artıqdır.

Ermənilərin indiki Ermənistən ərazisində axını 1877-1878-ci illər Rusiya-Türkiyə mühərribəsindən sonra bir daha güclənmişdi. 90-cı illərdə Türkiyədə baş verən erməni üsyancıları neticəsində 400 minə yaxın erməni yene də Qafqaza köçüb gəlmİŞdi.

N.Şavrov yazar ki, XX əsrin əvvəlində Zaqqafqaziyyəde yaşayan 1300000 ermənidən bir milyon yeri əhali deyil, rusların vasitəsilə məskunlaşdırılmışdır.

Bəndnam Türkmençay müqaviləsinin 15-ci maddəsində İrəvanda yaşayışın ermənilərə sərbəst surətdə Rusiya himayəsinə keçmək hüququ verilirdi. Erməni polkovnik Lazarev (Egizir Lazaryan) qraf Paskeviçin reportunda ermənilərin rus qoşunlarının qələbəsi üçün mümkün olanı etdiklərini, indi evlərini qoyub Rusiya köçmək istədiklərini bildirirdi.

Rusyanın İrəvandakı səfəri A.S.Qriboyedovun təşəbbüsü ilə İran erməniləri işgal edilmiş ərazilərə köçürüldü.

Köçürmə 1828-ci il fevralın 26-da başlanmış, martın 9-da təkcə Xoydan 4500 ailə köçürülmüşdür. İyun ayının 11-dək 1000 aylor ailəsi, 6149 erməni ailəsi köçürülmüşdür. İ.Şopen yazar ki, 1828-1832-ci illərdə İrəvandakı köçürülen ermənilər 366 ailə tərkibində 1715 nəfər İrəvan, 265 ailə tərkibində 1110 nəfər Naxçıvan və 36 ailə tərkibində 182 nəfər Ordubad ərazində yerləşdirildi. Qısa müddədə İrəvan əyalətində 2137 ailə tərkibində 10.652 nəfər yerləşdirilmişdir. Hətta Qarabağ və Zəngəzurada 1300 ailə köçürülmüşdür. İrəvandakı 25131 nəfər (4428 ailə) köçürüldükdən sonra İrəvan xanlığı ərazisində onlar 24 faizdən 43 faizə çatmışdır.

SSRİ Nazirlər Sovetinin qərarı ilə 1948-1950-ci illərdə "kömüllülük principi əsasında" Ermənistən SSRDə yaşayışın 150 min azərbaycanlı (1500 ailə) Azərbaycan ərazisində köçürüldür. Bundan 400 ailə İrəvan sakinləri idi.

Ermənistən 24 rayonundan və İrəvan ərazindən (200 yaşışış məntəqəsindən) 150 minə yaxın azərbaycanlı deportasiya edilir.

1946-1948-ci illərdə xaricdən - Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Ruminiya əlkələrindən 100 min erməni köçürüldü.

1960-1990-ci illərdə erməni millətçiləri azərbaycanlılarla qarşı soyqırırmış təşkil etdilər. 1988-ci ildə Ermənistən ərazisində 260 azərbaycanlı və əcəmi kürdü yaşayışın kəndlər boşaldıldı. Bunlardan 171-i xalis iləkçilərdir.

Tarixi abidələr, pir və ocaqlar, qəbristanlıqlar dağdırıldı. 7 mindən çox qacqın düçər olduğu mənəvi sarayı, qızıl-qızılı, yaşayış evləri əllərinən alındı.

Tarixi abidələr, pir və ocaqlar, qəbristanlıqlar



Eməlli xeyirxahlıqdan yoğrulan, həyatda özlərindən çox başqalarını düşünənlər nəzərlərimdə dönyanın ən xoşbəxt insanlardır. Bu baxımdan pedaqoji işçiləri də bəxti gətirənlərin sırasına yazmaq olar. Xalqımızın milli təfəkküründə müəllim adı hər zaman ucahıq, ziyanlıq və mənəvi saflıq kimi təcəssüm olunmuş, böyük hörmətlə, yüksək ehtiramlı çəkilmışdır. Dahilər belə, öz uğurlarına görə öncə müəllimlərinə borcu olduqlarını bildiriblər. Axi biz müəllimlərimizdən təkcə tədris etdikləri fənnin incəliklərini öyrənmirik. Onlardan həm də həyat dərsi alırıq.

Ömrünü gələcəyimiz olan yeniyetmələrin təhsili, layiqli vətəndaş kimi yetişməsi yolunda şam kimi əridən bir müəllimi də mən tanıyrım. Həm də çoxdan. Buna görə elə biliydim ki, haqqında yazmaq mənim üçün su içmək qədər asan olacaq. Kompyuterin arxasına keçəndə isə hiss elədim ki, necə deyərlər, daş qayaya rast golub. Sən demə, yaxşı tanıdıığın adam haqqında yazmağın da öz çətinlikləri varmış. Tanıdıığın kimi təqdim etmek çətinliyi!

İlk baxışdan bəlkə onu dönyanın xoşbəxti sayan da var. Niyə də saymasınlar? Tanımış ziyali, istedadlı alimdir. Yuxusuz gecələrinin bəhrəsi olan neçə dəyərli kitabın, neçə ixtiranın müəllifidir. Çalışdığı kollektivdə də həmişə xətrini istəyiblər. Üstəgəl gözəl ailə başçısidir...

Söhbət Azərbaycan Dövlət Dəniz Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, texnika elmləri doktoru, professor Zahid Ziyadxan oğlu Şərifovdan gedir.

ÖMÜRNAMƏSINDƏN SƏTİRLƏR

Zahid Şərifov 1962-ci il yanvarın 8-də Qəribi Azərbaycanın Goyçə mahalının Kiçik Mərzə kəndində dünyaya göz açıb. 1980-ci ildə Azərbaycan Texniki Universitetinin (keçmiş Azərbaycan Politexnik İstututun) mühəndis-metallurgiya fakültəsinə daxil olub və 1985-ci ildə bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Azərbaycan Texniki Universitetində baş laborant, assistent, baş müəllim, dosent vəzifəsində çalışıb. 2008-2010-cu illərdə "Konstruksiya və kompozisiya materiallarının texnologiyası" kafedrasının professoru kimi fəaliyyət göstərib.

1992-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. 1984-1995-ci illərdə uni-

Bütöv görümə “DÜNYANIN XOSBƏXTİNİN” XOSBƏXTLİKDƏN UZAQ DÜNYASI

versitetdə tələbə həmkarlar ittifaqı komitəsinin sədri, daha sonra professor-müəllim heyəti həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində çalışıb.

1997-2003-cü illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasının "Gəmiqayırma və gəmi təmiri" kafedrasında dosent, 2010-cu ilədək isə həmin kafedranın professoru vəzifələrində işləyib.

2004-cü ildə texnika elmləri doktoru alimlik dərcəsi alıb.

Azərbaycan Texniki Universiteti nəzdindəki doktorluq dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya Şurasının və Beynəlxalq Maşınçayırınlar İttifaqının üzvüdür.

və elm adamından həm də ona görə yazmaq istəyirəm ki, belələrindən yazmamaq sadəcə günah olar.

- Zahid müəllim, bu yaxılarda möhtərəm Prezidentimizin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunan bir qrup dəniz nəqliyyatı işçisi arasında siz də vardınız. Əvvəla, gec də olsa, qəzeti-

mizin coxsayı oxucuları adından siz

yüksək mükafat münasibətilə təbrik

edirik. Bilmək istəyirəm, bu təltif sizin

üçün gözlənilməz olmuşdu?

- Bu yüksək təltifə görə dövlətimizin başçısına minnətdaram. Təqdimata və etimada görə isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti



Elmi-tədqiqat işləri gəmiqayırma, metallurgiya və maşınçayırma sənayeleri üçün yüksək korroziya davamlığa malik ərintilərin yaradılması və metallaşdırılmış dispers qeyri-metal qatışqlara malik ovuntu kompozisiya materiallarının işlənməsi problemləri ilə əlaqədardır. 130-dan çox elmi əsərin, 2 monoqrafiyanın, 5 dörsliyin və 5 ixtiranın müəllifidir. Tez-tez Beynəlxalq konfranslarda və simpoziumlarda elmi məruzələrlə çıxış edir.

3 övladböyüdüb. İlk Zahid ixtisasca həkimdir. Kiçik qızı Zaurə Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsinin üçüncü kursunda oxuyur. Oğlu Zaur ali təhsilli mühəsibdir. 3 nəvəsinən adını daşıyan Zahidin 3, Ziyənin 2, Rahilənin 1 yaşı var.

ÜZ-ÜZƏ

Verdiyim sualların cavabını almaq asan olmur. Baxışlarından nə istədiyini oxumaq çətin deyil: "Bəlkə yazmayasıınız?"! Mən isə bütün ömrünü nəcib və şərəfli bir işə həsr edən bu cəfakes pedaqoji

nədri Rauf Vəliyevə "Çox sağ olun!" deyirəm. Bəlkə söylədiklərim sizə qəribə görünə bilər, amma ürəyimdən gələn sözlərdir. İstənilən rəhbər üçün ən vacib keyfiyyətlərdən biri tabeiyindəki adamları tanımaq, yaxşını pisdən, işə can yandırıla baş gırleyəni ayırmak bacarığıdır. Təltif oluna biləcəyimi heç xəyalıma da getirə bilməzdəm. Çünkü Cəmiyyət təzə yaranıb. Düşünürdüm ki, işi-gücü başından aşan Rauf müəllimin məni tanımış üçün yəqin ilər lazımlı gələcək. Görünür yanlışmış. Bu da həqiqətdir ki, harda admanın işinə qiymət verilirsə, orda daha həvəslə işləyirlər. Yeri gəlmışkən, beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə də Rauf müəllimin xeyir-duası ilə təyin olunmuşum. Etimadını isə əməli işimlə doğrultmağa çalışacağam...

- İlk baxışdan sərt adam təsiri bağışlasanız da, hədsiz dərəcədə həssas, ürəyişmişaq olduğunuzu bilirəm. Son vaxtlar isə çox kövrək olmuşsunuz. Səbəbini bilmək olarmı?

- Yəqin yaşla bağlıdır. Deyirlər insan yaşlaşa-yasaşa uşaq kimi kövrəkləşir.

- Nə yaşınız var ki? Əlli ni təzə aşırı-

misiniz... - Gördükərimin, çəkdikərimin gözü ilə baxanda mənə yüz yaş da vermək olar. Unutmayın ki, gözümüz açandan erməni namərdiliyi, erməni vəhşiliyi, erməni xəbisliyi görmüşəm. Dədə-baba yurdumuz Goyçədə başımıza gətirilənlər bəs deyilmiş kimi, qaniçən ermənilər sonra Qarağımızda törətdikləri vəhşiliklərə sinəməzə dağ basıldılar.

- Nə vaxtsa doğuldugunuz yerləri bir də qarış-qarış gəzə biləcəyinizə inamınız nə qədərdir? O yerlər üçün darixirsiniz?

- Burnumun ucu göynəyir o yerlər üçün... Təki ömür vəfazlıq etməsin.

- Zahid müəllim, ataların "Alim olmaq asandır, insan olmaq çətin" kələmina münasibətiniz?

- Deyirlər ki, məşhur yunan filosofu Diogen günün-günorta çağı əlində çiraq şəhər küçələrində nə isə axtarımış. Ondan günəş işığı ola-ola, çirağın şöləsinə də ehtiyac duyub nə aradığını soruşduqda qısaça belə cavab verir: "İnsan axtarıram!". Onu da deyim ki, Tanrıının gözündə hamı bərabərdir və hamını da insan yaradır. Sonra bəziləri tədricən ciziğindən, yəni sizin sözünüzlə desək, insanlıqdan çıxır. Hər halda bütün ömrü boyu insanlığını qoruyub saxlamaq hər kəsə, hətta bəzən alımlarə də nəsib olmur.

- Necə düşünürsünüz, inamsız yaşamaq çətindir, yoxsa imansız?

- İmanın özü inam üstündə qərar tutur. Deməli, inamsız yaşamaq daha çətin olar.

- Azərbaycan Dövlət Dəniz Akademiyasının xarici əlaqələri ilə bağlı nə deyə bilərsiniz?

- ADDA bir çox xarici ölkələrin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Seçin Dəniz Akademiyası (Polşa), Varna Texniki Universiteti (Bolqarıstan), Latviya Dəniz Akademiyası, Odessa Milli Dəniz Universiteti, Odessa Texniki Nizamlama və Keyfiyyət Akademiyası (Ukrayna), F.F.Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Həştərxan Dövlət Texniki Universiteti (Rusiya), Batumi Dəniz Akademiyası (Gürcüstan), Ş.Yesenov adına Kaspıysk Dövlət Texnologiya və Mühəndislik Universiteti (Qazaxıstan)... ilə işgüzər əməkdaşlığı davam etdirmək və genişləndirmək niyyətindəyik. Hazırda Çexiya Texniki Universiteti və Monteneqro Universitetinin rəhbərliyi ilə də birgə elmi fəaliyyət, teləbə, professor-müəllim mübadiləsi, birgə simpoziumların, konfransların təşkil... haqda danışıqlar aparılır.

- Yeni dərs ili təzə başlayıb. Bu, pedaqoji kollektivlər üçün həm də yeni qayğılar deməkdir.

- Görülsə işlərimiz çoxdur. Azərbaycan Dövlət Dəniz Akademiyasında tədrisin keyfiyyətini yüksəltmək üçün mümkün hər şeyi edəcəyik. Cəmiyyətin rəhbərliyi bizdən yüksəkxitəslə mütəxəssislər gözləyir. Əminəm ki, həyata keçirəcəyimiz tədbirlər, görəcəyimiz işlər tezliklə bəhrəsini verəcək.

Rasif TAHİROV



(Əvvəli 2-ci səhifədə)

struktur bölmələrdən KSƏ-TƏMM Departamentinə təhlil üçün göndərilir.

"AXDG" QSC-nin fəaliyyət sahəsi ilə əlaqədar olan başqa bir

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ELƏ ÖZÜMÜZÜ QORUMAQ DEMƏKDİR

sında Cəmiyyətin tabeçiliyindəki qurumların mühəndis-ekoloqları üçün "Cəmiyyətin gəmiləri və sahil obyektlərində ekoloji aspektlərin (risklərin) müəyyənləşdirilməsi, qiymətləndirilməsi və mühümlük dərəcəsinin təyini"



çirkəndirmə gəmilərin üzmə təhlükəsizliyi baxımından əhemmliyət kəsb edən məsələlərdən biri ilə bağlıdır. Belə ki, dəniz nəqliyyatı vasitələrinin təhlükəsizliyi üçün dəniz yollarında, yanalma körpüleri ətrafında mütemadi dibdərinləşdirmə işlərinin aparılması vacibdir. Lakin çıxarılması, daşınması və boşaldılması zamanı qrunutun tərkib komponentləri dəniz və hava axınlarının gücü, istiqamətləri və davametmə müddətlərindən asılı olaraq akvatoriyalarda suyu müxtəlif dərəcədə çirkəndirir. Bu amili nəzərə alıb, ətraf mühənitin mühofizəsini və ekoloji təhlükəsizliyi təmin etmək məqsədilə, dibdərinləşdirmə işlərinə başla-

mazdan əvvəl müvafiq ərazilər üzrə ekoloji əhəmiyyətli materiallar toplanılır və işlərin icrası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alınır.

Cari ildə Cəmiyyət Bakı buxtasında iki yerde - "Bibiheybət" Gəmi Təmiri Zavodunun akvatoriyasında və "Zığ" Gəmi Təmiri Zavodunun 58-ci körpüsü ətrafında dibdərinləşdirmə işləri aparıb. Hər iki halda əvvəlcədən ekoloji yönümlü materialların lajihələri hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə təqdim olunmuş, verilən tövsiyələrə riayət etmək şərtilə işlərin icrasına icazə alınmışdır.

KSƏ-TƏMM Departamenti 2014-cü ilin birinci yarısında

"Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühənitin mühofizəsi üzrə Siyaset", "Ekoloji Məqsədlər", "Ekoloji Menecment Sistemi üzrə rəhbərliyin nümayəndəsi haqqında Əsasnamə" Standartı, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeçiliyindəki qurumlarda Ekoloji Menecment Sistemi üzrə Cavabdeh Şəxs haqqında Əsasnamə" Standartı, "Ekoloji aspektlərin idarə olunması" Standartı, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin tabeliyindəki qurumlarda istehsalat tullantıları ilə Rəftar Qaydası" Təlimati sənədlərinin ilkin versiyalarını işləyib hazırlamışdır. Bu sənədlər Cəmiyyət üçün işlənməsi planlaşdırılan İnteqrasiya olunmuş İdarəetmə Sistemi tərkib hissəsinə - Ekoloji Menecment Sisteminin (EMS) sənədlər toplusuna daxildir. Qeyd etmək lazımdır ki, Ekoloji Menecment Sistemi (EMS) Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) hazırladığı ISO 14001:2004 beynəlxalq idarəetmə standartının (BİS) tələblərinə uyğun tərtib olunmuşdur.

Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 1400 standartlar seriyası ekoloji menecmentin müxtəlif aspektlərinə toxunur. ISO 14001:2004 standartı Ətraf



Mühənitin Mühafizəsinin İdarəetmə Sistemi üçün meyarları müəyyənləşdirir. Bu meyarlar effektiv ekoloji menecment sistemi yaratmaq üçün şirkətin riayət etməli olacaqlarına hədd qoyur.

Hazırda Departament "Cəmiyyətin sahil obyektlərindəki Ekoloji Aspektlərin Siyahısı", "Cəmiyyətin üzən vasitələrindəki Ekoloji Aspektlərin Siyahısı", "Cəmiyyətin dəniz və sahil obyektlərindəki mühüm Ekoloji Aspektlərin Siyahısı" sənədlərinin tərtibatı üzrə işlər aparır.

Qeyd edək ki, KSƏ-TƏMM Departamenti tərəfindən bir sıra ümumi tədbirlər də həyata keçirilmişdir. Həmin tədbirlər sıra-

mövzusunda treninqi, yerlərdə keçirilmiş 12 monitorinqi, "Dəniz Təhlükəsizliyi Forumu"ndan əməyin və ətraf mühənitin mühofizəsinə dair materialları xüsusi guşələrdə verməkle işçilərin ekoloji maarifləndirilməsini, həbələ ekoloji təbliğat baxımından böyük əhemmliyət kəsb edən Ümumdünya Dəniz Günü ilə əlaqədar Cəmiyyətin KSƏ-TƏMM Departamentinin təşkilatçılığı ilə tabeçilikdəki qurumlarda sahil zolağı ərazilərinin bərk tullantılardan təmizlənməsi yönündə iməcəliklərin keçirilməsini misal göstərmək olar.

**İnformasiya
və Mətbuat Şöbəsi**

BAKİ BUXTASI SAHİLİ BOYUNCA TUNEL ÇƏKİLƏCƏK

Bakı bulvarı boyunca dənizdən keçməklə 4,2 kilometr uzunluqda tunel çəkilməsi təklif olunur.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdürü Cahangir Qocayev müsahibəsində məlumat verib.

Böyük Bakının Regional İnkişaf Planında yer alan əsas inkişaf prioritetləri barədə danişan C. Qocayev deyib ki, əvvəlcə Bakı buxtasında köprü salınması planlaşdırılmışdır. Lakin memarlar görüntü nöqtəyi-nəzərdən həmin layihənin əleyhinə çıxdılar: "Bu, həm dənizdən şəhərin, həm də buxtadan dənizin görünüşünə xələl gətirə bilərdi. Texniki cəhətdən yanaşsaq, Bakıda tez-tez güclü külək əsməsi həmin köprüdə nəqliyyatın təhlükəsizliyini şübhə altına alırdı. Buna görə də Cənubi Koreya şirkətinin təklifi ilə buxtada tunnelin inşası gündəmə gəldi. Tunnel avtomobilərin "Dalğa Plaza"dan Nobel prospektinə birbaşa çıxmamasına imkan yaradacaq. Bu, Neftçilər prospektinin nəqliyyat yükünü azaltmaqla yanaşı, geləcəkdə dənizin seviyyəsi qalxarsa, sahilbərkitmə qurğusu funksiyasını da yerinə yetirəcək. Digər tərəfdən, bulvar ərazisinin dənizə doğru 100-150 metr genişlənməsinə imkan yaranacaq və nəhayət, buxtaya tullantı sularının axıdılmasının qarşısı alınacaq. Tunelin üzərində yaşıllıqların salınması da nəzərdə tutulur."

GƏMI QƏZASI

Qvineyada çay gəmisinin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb, 30 nəfər itkin düşüb.

Hədise paytaxt Konakri şəhərindən 100 kilometr aralıda qeydə alınıb. Gəminin göyərtəsində 70 nəfər olub. Xilasedicilər hədise yerində axtarış və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. İlkin versiyaya əsasən, gəmi həddindən artıq yüklənmə səbəbindən batıb.

Xəbəri "ITAR-TASS" verib.

ƏN BÖYÜK DƏNİZ QORUĞU

Amerika Birləşmiş Ştatları Sakit okeanda sahəsi 1,27 milyon kvadratkilometr olan dəniz qoruğu yaratmağa hazırla-


laşır. Ağ evin mətbuat xidmətinin bildiridiyinə görə, ABŞ prezidenti Barack Obama bununla bağlı müvafiq sənəd imzalamağı qərara alıb.

AzerTAC ITAR-TASS agentliyinə istinadən xəbər verir ki, Sakit okean rayonundakı Havay adaları və Amerika Samoası arasında yerləşən hazırkı milli dəniz parkının ərazisi altı dəfə genişləndiriləcək və qoruq statusu alacaq. Oradakı insan yaşamayan yeddi adada və koral atollarda istenilən sənaye fəaliyətinə, o cümlədən kommersiya balıq ovuna və faydalı qazıntıların çıxarılmasına qadağa qoyulacaq.

Amerika alimləri hesab edirlər ki, həmin rayonda tropik dəniz aləmi nadir flora və faunası ilə ilkin formasını saxlayır və onu hə

hansı kənar müdaxilədən mühafizə etmək lazımdır. Ekoloqlar bildirirler ki, orada artıq iqlim dəyişikliyi və okean sularının oksidləşməsi nəticəsində zədələnmiş koral rifləri əlavə müdafiəyə ehtiyac duyur.

Ağ evin mətbuat xidmətinin məlumatında, həmçinin qeyd olunur ki, qorugun yaradılması haqqında qərar Obama Administrasiyasının alımlar, baliqçılars, siyasetçilər, eləcə də ekoloji təşkilatlarla uzun süren məsləhətləşmələrindən sonra qəbul edilib. Üç ay ərzində hökumət ekspertlərinin ünvanına ABŞ vətəndaşlarından daxil olan 150 minədək təklif və şərh Sakit okeanda yeni mühafizə zonasının yaradılmasına dair yekun planın hazırlanması zamanı nəzərə alınır.



TVİNNİNQ LAYİHƏSİ UĞURLA YEKUNLAŞIB



Oktyabrın 2-də Bakıda "Azərbaycan Respublikasında dəniz üzgüçülüyüün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi"nin başa çatması ilə əlaqədar konfrans keçirilib.

Azərbaycan Dövlət Dəniz Administrasiyasının həyata keçirdiyi layihə dəniz nəqliyyatı sahəsi üzrə yerli tənzimləyici sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, Avropa İttifaqı (Aİ) qanunvericiliyinin və Beynəlxalq Dəniz

Təşkilatının (BDT) dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi üzrə konvensiyalarının tələblərini yerinə yetirmək üçün Administrasiyanın potensialını gücləndirmək məqsədi daşıyib.

Tədbirdə çıxış edən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov son dövrlərdə Azərbaycanda dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, Azərbaycanın BDT-yə tam hüquqlu üzv qəbul olunmasından öten dövr ərzində respublikamız

tərəfindən bu təşkilatın 18 konvensiyası və 8 protokolu ratifikasiya edilib və həmin sənədlərin tələblərinin yerinə yetirilməsi istiqamətdə mühüm işlər görülüb. Bu barədə konfrans iştirakçılara ətraflı məlumat verən Q.Qurbanov diqqətə çatdırıb ki, "Azərbaycan Respublikasında dəniz üzgüçülüyüün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında haqqında tvinninq layihəsi" üzrə qarşıya qoyulan məqsədlərə tam nail olunub.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin əməliyyatlar bölməsinin

rəhbəri Yerun Villems Azərbaycan ilə qurum arasında əlaqələrdən bəhs edərək bildirib ki, bu əməkdaşlıq Aİ-nin qonşuluq siyaseti çərçivəsində daha da möhkəmlənib.

Y. Villems Azərbaycan Dövlət Dəniz Administrasiyasının benefisiarı olduğu "Azərbaycan Respublikasında dəniz üzgüçülüyüün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi" çərçivəsində görülən işlərin dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi baxımından əhəmiyyətini vurgulayaraq, son dövrlərdə olkəmizdə dəniz nəqliyyatı sahəsində əldə olunan uğurlar dan məmmunluğunu ifadə edib.



YEMƏK VƏ DƏFTƏRXANA XƏRCLƏRİ ARTIRILIB

Azərbaycanda dövlət bütçəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərin qəbulu, onlara xidmət göstərilməsi üçün bütçə vəsaitlərinin yeni xərc normaları müəyyənləşdirilib. Belə ki, Nazirlər Kabinetin "Dövlət bütçəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət bütçəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları"ni dəyişib.

"Həftə içi"nin məlumatına görə, dəyişikliyə əsasən dövlət bütçəsindən maliyyələşən təşkilatlar tərəfindən keçirilən beynəlxalq və ölkə səviyyəli tədbirlərdə nümayəndə heyətinin hər bir üzvü üçün 40 manata qədər dəyərində nahar yeməyi, 60 manata qədər dəyərində şəm yeməyi verile bilər.

Xatırladaq ki, bundan əvvəl bu xərc normaları nahar və şəm yeməyi üçün eyni səviyyədə - 25-35 manat olub. Ziyafət verilməsi xərcləri də artırılaraq 50 manatdan 80 manata qaldırılıb. Yeniliklərdən biri də danişqıllar və mədəni tədbirlər zamanı çay, qəhvə fasılısı dövründə hər bir nəfər üçün 10 manat xərc normalının müəyyənləşdirilməsidir. İndiyə qədər belə xərc normalı müəyyənləşdirilməmişdi.

Yeni dəyişikliklərdə dəftərxana xərcləri üçün nəzərdə tutulan məbləğ 3 dəfə artırılıb. Bundan sonra nümayəndə heyətinin rəhbəri üçün 60 manat, nümayəndə heyətlərinin üzvləri üçün 30 manata qədər dəftərxana xərcləri nəzərdə tutulacaq. Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatire hədiy-

yələrinin alınması xərcləri də (1nəfər üçün) dəyişib. Nümayəndə heyətinin rəhbəri üçün 100 manat norması saxlanılıb, nümayəndə heyətinin üzvləri üçün isə artıq 30 deyil, 50 manat dəyərində xatire hədiyyələri alına bilər.

Qərara əsasən tərcümə xidməti ilə bağlı xərclərə də yenidən baxılıb. İndiyə qədər tərcümə xidməti ilə bağlı xərclərin ödənilməsi (təşkilatın təqdim etdiyi hesaba görə saat hesabı ilə - 1 gün ərzində 8 saat aq 1 saatı 20 manata qədər nəzərdə tutulub. Həmçinin bundan sonra xarici ölkələrin nümayəndə heyətlərinə və ayrı-ayrı rəsmi şəxslərə tərcümə xidməti xərcləri tərcümə xidməti göstəren hüquqi və ya fiziki şəxslərə real bazar qiymətlərinə uyğun olaraq bağlanmış müqavilə və müvafiq tedqiqədi sənədlər əsasında ödəniləcək. Xarici ölkələrin nümayəndə heyəti üzvlərinin sayı 5 nəfərdən çox olduqda, nümayəndə heyətinə xidmət göstərən tərcüməçilərin və müşayiət edən şəxslərin sayı 5 nəfərdən az olmayan hər nümayəndə heyəti üçün 1 nəfər tərcüməçi və ya müşayiət edən şəxs hesabı ile müəyyən ediləcək. Xarici ölkələrin nümayəndə heyətinin sayt tərkibindən asılı olmayıraq, nümayəndə heyətinə (önündəsinə) tərcümə xidmətinə görə 1 nəfər tərcüməçi və ya müşayiət edən şəxsin təyin edilməsi onların ayrı-ayrı dil qruplarına mənsub olması zamanı tətbiq ediləcək. Qeyd edək ki, Həsablamə Palatası Nazirlər Kabinetinə dövlət bütçəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün bütçə vəsaitlərinin yeni xərc normalarını müəyyənləşdirməyi təklif etmişdi.

DÜNYANIN 10 ƏN TƏHLÜKƏLİ ŞƏHƏRİ

Dünyanın ən təhlükəli şəhərləri hansıdır? Bu suala İsvəçrənin siğorta şirkətlərindən birinin apardığı araşdırımlar cavab verib.

Siyahıya Yaponiyanın paytaxtı Tokio başçılıq edir. Tokioda baş verən zəlzələ, sunami və daşqınlar onu dönyanın ən təhlükəli şəhərinə çevirib.

İkinci pillədə Filippinin paytaxtı Manila qərarlaşıb. Burada da qasırğa və zəlzələlər şəhəri təhlükəli edir.

Üçüncü ən təhlükəli şəhər Çinin Mirvari çayı ətrafindəki yaşayış məntəqəsidir. Təkcə 2005-ci ildə sel nəticəsində burada 500-dən çox adam ölmüşdü.



Siyahının dördüncü pilləsində Yaponiyanın Osaka-Kobe şəhəri qərarlaşır. Həmin şəhərdə



1995-ci ildə baş verən zəlzələ 6500-ə yaxın insanın həyatına son qoymuşdu.

Beşinci ən təhlükəli şəhər İndoneziyanın paytaxtı Cakartadır. Cakartadakı daşqınlar, 6 bal gündə zəlzələ də xeyli insanın ölümünə səbəb olub.

Altıncı pillədə sunami təhlükəsinin yüksək olduğu Yaponiyanın Naqoya şəhəri yer alır.

Yedinci ən təhlükəli şəhər Hindistanın Kəlkütte şəhəridir. Burada da sunami riski böyükdür.

Çinin Şanxay şəhəri isə daşqın təhlükəsinin böyük olduğu şəhərlərdən biri kimi siyahının səkkizinci pilləsində qərarlaşır.

ABŞ-in Los-Anceles şəhəri ən böyük seysmik zonalardan biri hesab edilməklə, ən təhlükəli şəhərlərin doqquzuncusudur.

Siyahını seysmik zonada yerləşməklə təhlükəli olan İranın paytaxtı Tehran tamamlayır.

GÜNƏŞDƏN ƏVVƏL YARANIB

ABŞ və Böyük Britaniya alimlərinin yeni tədqiqatları göstərir ki, Günəş sisteminde suyun xeyli hissəsi sistemin özündən əvvəl əmələ gəlib. Trend xəbər verir ki, alimlər öz işlərinin nəticələrini "Science" jurnalında dərc etdiriblər.

Astronomların fikrincə, su ulduz və planetlərin yaranmasına qədər meydana gələn Günəş sistemi daxilində buz formasında mövcud olub. Belə qənaətə alımlar kompyuter modelləşdirməsi nəticəsində gəliblər.

Bu kəşfin astrobiologiya üçün əhəmiyyəti ondan ibarətdir ki, həyati yaranmasının əsas komponenti olan su protoplanet diskinin təkamülü nəticəsində formalaşa bilər, onun tərkibi isə belə prosesdə asılı olmayan şəraitlə müəyən edilir.

Alımların tədqiqatları planet sisteminin təkamülüne yeni üsulda baxmaq imkanı verir. Astronomların sözlərinə görə, əvvəlki modellər suyun əsas etibarilə belə sistemlərin inkişafı gedisində yarandığını ehtimal edirdi.

Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Beləliklə, bu il oktyabrın 26-da saat 05:00-da Azərbaycan ərazisində saatların əqrəbləri 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

QIŞ VAXTİNA KEÇƏCƏYİK

Oktyabrın 26-da qış vaxtına keçəcəyik. Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.



Rusca-İngiliscə-Azərbaycanca dənizçilik terminlərinin izahlı lüğəti

(Əvvəli ötən nömrələrimizdə)

Генеральный полис

GENERAL POLICY, GENERAL INSURANCE POLICY

Страховой полис, по условиям которого страхователь обязуется застраховать у страховщика, выдавшего такой полис, все грузы, получаемые или отправляемые им в определенных размерах в течение определенного срока. В генеральном полисе обязательно указывается срок его действия, объем и пределы ответственности страховщика, сроки платежа страховой премии и ряд других специальных условий. По генеральному полису грузы считаются застрахованными от и до любых пунктов отправления и назначения на весь оговоренный в полисе период перевозки любым видом транспорта, включая перегрузки и перевалки, а также предшествующее и последующее хранение на складах. То есть генеральный полис предусматривает непрерывность страхового покрытия, что освобождает страхователя от дополнительного страхования груза

Географическая ротация

GEOGRAFICAL ROTATION

Условие чартера о направлении судна под погрузку или выгрузку в несколько портов в порядке их географической последовательности. Ротация может быть прямой, когда первым портом захода становится первый по ходу судна порт из числа обусловленных.

Географический опцион

GEOGRAFICAL OPTION

Оговоренное в чартере право фрахтователей на выбор порта(ов) погрузки и/или выгрузки из числа обусловленных в чартере. В отношении каждой группы портов (погрузки/выгрузки) опцион может быть использован только один раз, после чего фрахтователь утрачивает право выбора. Опцион должен заявляться не позже обусловленного в чартере времени с таким расчетом, чтобы судно не совершило лишних переходов. Опциональные порты, из которых может быть номинирован порт погрузки или выгрузки, оговариваются в чартере путем перечисления ряда портов или указания ренджей.

Гербовый сбор

STAMP DUTY

Государственная пошлина, устанавливаемая за выдачу различного рода документов и бумаг и взимаемая путем наклеивания на документы гербовых марок либо путем составления документов на специальной гербовой бумаге, а также путем специальных взносов в пользу казны.

Гималая оговорки

STAMP DUTY

Оговорки названы «Гималая» по имени судна, капитан которого был персонально привлечен к ответственности после того, как стала ясна невозможность привлечение судовладельца.

До 1932 г. проблем с ответственностью третьей стороны не было, т.к. в дого-

Ümumi şəhadətnamə

GENERAL POLICY, GENERAL INSURANCE POLICY

Sığorta şəhadətnaməsi; bu şəhadətnamənin şərtlərinə görə sığortalı müəyyən müddət ərzində müəyyən miqdarda aldığı və ya göndərdiyi bütün yükleri belə sığorta şəhadətnaməsini vermiş sığortaçıda sığorta etdirməyi öhdəsinə götürür. Ümumi şəhadətnamədə mütləq onun qüvvədəolma tarixi, sığortaçının məsuliyyəti və məsuliyyət hədləri, sığorta mükafatının ödənilməsi müddəti və bir sira digər xüsusi şərtlər göstərilir. Ümumi şəhadətnamə üzrə yükler hər hansı göndərildiyi məntəqədən təyinat məntəqəsinə qədər hər hansı bir nəqliyyat növü üə şərtləşdirilmiş daşınmalar dövründə, bir yerdən başqa yero yükləməni və yüksərməni, habelə anbarlarda evvəl və sonrakı saxlanılmış da xaxıl etməkə, sığortalanmış hesab edilir. Yəni ümumi şəhadətnamə arasıkəsilmədən sığorta ödənişinin təmin edilməsini nəzərdə tutur ki, bu da sığortalanan yükü əlavə sığortalaqdan azad edir.

Coğrafi rotasiya

GEOGRAFICAL ROTATION

Gəminin yüklənmək və ya boşaldılma üçün coğrafi ardıcılıq qaydasında bir neçə limanın gəndərilməsi haqqında charter şartı. Birinci daxil olma limanı şərtləşdirilmiş limanlar sırasında gəminin hərəkəti üzrə birinci olduqda, rotasiya birbaşa ola bilər.

Coğrafi option

GEOGRAFICAL OPTION

Çarterdə şərtləşdirilməyə görə yükləmə və/və ya boşaltma limanını (ları) seçmək üçün fraxtedənlərin çarterdə qeyd-şərt edilmiş hüququ. Limanların hər bir qrupuna (boşaltma/yükləmə) münasibətdə opsiyon yalnız bir dəfə istifadə edilə bilər, bundan sonra fraxtedən seçim hüququnu itirir. Opsiyon çarterdə şərtləşdirilmiş vaxtdan gec olmayaraq bəyan edilməlidir ki, gəmi artıq keçidlər etməsin. Opsiyon limanlarından yüklenmə və ya boşaldılma limanı adlandırlınlı limanlar, çarterdə bir sira limanların sadalanması və ya renclərin göstərilməsi yolu ilə seçilir.

Gerb rüsumu

STAMP DUTY

Müxtəlif növ sənədlərin və kağızların vərilməsinə görə müəyyənləşdirilən və sənədlərə gerb markalarının yapışdırılması və yaxud xüsusi gerbli kağızda sənədlərin tərtib olunması, habelə xəzinənin xeyrinə xüsusi haqların ödənişi yolu ilə yığılan dövlət rüsumu.

Himalay qeyd-şərtləri

STAMP DUTY

Bu, gəmi sahibinin məsuliyyətə cəlb edilməsinin mümkünüzlüyü aydınlaşdırıldıqdan sonra, kapitani fərdi surətdə məsuliyyətə cəlb olunmuş «Himalay» gəmisinin adını daşıyan qeyd-şərtlərdir.

1932-ci ilə qədər üçüncü tərəfin məsuliyyəti ilə bağlı problem olmayıb, belə ki, mü-

vore участвовали две стороны: грузоотправитель или грузополучатель и перевозчик. Только перевозчик заключал контракт со стивидором. Доктрина договорных отношений позволяла только контрактным сторонам подавать друг на друга иск в суд. Грузовладелец был лишен возможности привлечь к ответственности служащих или независимого контрактора, которых называл судовладелец.

Ситуация усложнилась после того, как в Англии решением Палаты Лордов в 1932 г. получила дальнейшее развитие ответственность за небрежность вообще. Таким образом, если стивидор повредил груз из-за своей небрежности, грузовладельцу не нужно было доказывать, что он состоит в контрактном отношении со стивидором. Он мог привлечь стивидора к судебной ответственности за небрежность. После случая с судном «Гималая» и решений Английского суда по случаям привлечения к ответственности судовладельцев за повреждения груза стивидорами, являющимися независимыми контракторами по отношению к контракту перевозки груза, Гималая оговорки с 1962 г. стали вноситься в коносамент. Они отрицают какую-либо ответственность перевозчика перед грузоотправителем, грузополучателем, владельцем груза или держателем коносамента за потери, повреждения или любые задержки, которые произошли по прямой или непрямой вине независимых контракторов или служащих, нанятых для выполнения обязательств по доставке груза. Служащие перевозчика пользуются также привилегией этой оговорки, если не будет доказано, что они нанесли ущерб грузу намеренно или

qavilədə iki tərəf -yükgöndərən, yaxud yükəlan və daşıyıcı iştirak edirdi. Yalnız daşıyıcı stividorla kontrakt bağlayırı. Müqavilə münasibətləri doktrinasi ancaq kontrakt tərəflərinə məhkəmədə bir-birinə qarşı iddia qaldırmalarına imkan verirdi. Yük sahibi gəmi sahibinin işə götürdüyü qulluqcuları və ya müstəqil müqavilə bağlayanı məsuliyyətə cəlb etmək imkanından məhrum idi.

Vəziyyət 1932-ci ildə İngiltərədə Lordlar Palatasının qərarı ilə ümumilikdə laqeydliyə görə məsuliyyətin artırılmasından sonra mürekkebəldəşdi. Beləliklə, stividor özünün laqeydliyi üzündən yüksək zərər vurdugu təqdirdə, yük sahibinə stividorla kontrakt münasibətlərində olduğunu sübut etməyə ehtiyac qalmır. O, stividoru laqeydliyinə görə məhkəmə məsuliyyətinə cəlb etdirə bilərdi. «Himalay» gəmisi ilə baş vermiş hadisədən və yük daşınma müqaviləsinə münasibətdə müstəqil kontraktçilar olan stividorlar tərəfindən yüksək zərərin vurulmasına görə gəmi sahiblərinin məsuliyyətə cəlb edilmişsi halları üzrə İngiltərə məhkəməsinin qətnamələrindən sonra, Himalay qeyd-şərtlərini 1962-ci ildən etibarən konosamente daxil etməyə başladılar. Bu qeyd-şərtlər müstəqil kontraktçiların və ya yükün çatdırılması üzrə öhdəliklərin yerinə yetirilməsi üçün işə götürülmüş qulluqcuların bilavasitə və ya bilvasitə günahı üzündən baş vermiş itkilərə, zədələnmələrə, yaxud istənilən ləngidimə hallarına görə daşıyıcının yükgöndərən, yükəlan, yük sahibi və ya konosament saxlayan qarşısında hər hansı bir məsuliyyət daşımmasını inkar edir. Əger daşıyıcının qulluqcuları tərəfindən yüksək qəsdən zərərin vurulması və ya belə zərərin vurulacağı bildikləri halda onun qarşısını almadiqları sübut edilməzsə, bu qeyd-şərtin imtiyazından onlar da istifadə edirlər.

Государство-архипелаг

STATE-ARCHIPELAGO

знали, что такой ущерб будет нанесен, и не предотвратили его.

Государство, расположеннное полностью на одном или более архипелагах. Согласно Конвенции ООН по морскому праву, с принадлежностью к категории государства-архипелага связано распространение его суверенитета на воды, ограниченные архипелажными исходными линиями, так называемые архипелажные воды. Это право не признается за госу-

Государство транзита

STATE OF TRANSIT

дарством, обладающим архипелагом, но расположенным на материке.

В международном морском праве государство с морским побережьем или без него, которое расположено между внутренними-тальными государством и морем и через территорию которого проходит транзитное движение. Под транзитным движением понимается транзит людей, багажа, товаров и транспортных средств через территорию одного или нескольких государств транзита, когда он с перегрузкой, складированием, разделением партий грузов переменой вида транспорта или же без них является лишь частью полного пути, начинаящегося или заканчивающегося в пределах территории внутренними

Arxipelaq-dövlət

STATE-ARCHIPELAGO

Bir və ya bir neçə arxipelaqda yerləşən dövlət. Dəniz hüququ haqqında BMT Konvensiyasına əsasən, arxipelaq-dövlət kateqoriyasına məxsusluq arxipelaq suları adlandırılan arxipelağın çıxış xətləri ilə məhdudlaşan sulara onun suverenlik hüququnun şamil edilməsi ilə bağlıdır. Bu hüquq arxipelağa malik olan, ancaq materikdə yerləşən dövlət şamil edilmir.

Tranzit dövləti

STATE OF TRANSIT

Beynəlxalq dəniz hüququnda ərazisinə tranzit hərəkətin keçidiyə dəniz sahibi malik olan, yaxud dəniz sahibi olmayan qitədaxili dövlətlə dəniz arasında yerləşən dövlət. Tranzit hərəkət dedikdə, adamların, baqajın, malların və nəqliyyat vasitələrinin bir və ya bir neçə tranzit dövlətin ərazisindən tranzit yolla daşınması, keçməsi başa düşülür. Bu şərtlə ki, tranzit hərəkət nəqliyyat növünün deyişdirilməsi ilə bağlı yük partiyalarının bir yerdən başqa yero yüklənməsi, anbarlara yığılması, bölmənməsi ilə, yaxud onlarsız qitədaxili dövlətin ərazi hüdudlarında başlayan və ya qurtaran tam yolun yalnız bir hissəsi olsun.

(Davamı var)

ARAL ARTIQ YOXA ÇIXIB

Nə vaxtsa dönyanın ən böyük göllərindən biri olan Aralın qurduğu kosmosdan çəkilən şəkillərdən də görünür. NASA-nın "Terra satellite" adlı peyki artıq uzun illərdir ki, xüsusi spektrometr (Moderate Resolution Imaging Spectroradiometer - MODIS) vasitəsilə Aralın fotoşəklini çəkir. Cihaz relyefin necə dəyişdiyini, konkret olaraq, su ilə dolu sahərinin necə qurduğunu və yoxa çıxdığını göstərir. Və budur, 2014-cü ildə su hövzəsi, demək olar ki, yola çıxb - yalnız onun dar zolagi və bir neçə kiçik göllər görünür.



NASA-nın mütəxəssisləri ekoloji fəlakətdə otən əsrin 60-cı illərində sahə torpaqlarının irimiyyətləşdirilməsi icazə vermiş keçmiş SSRİ hökumətinin günahlandırılmasından.

Bu işlərin gedişində Aral gölünə axan Amu-Dərya və Sir-Dərya çaylarının suyu sahələrin suvarılması üçün istifadə edilib və eksperiment uğurlu nəticə verib, yəni oradakı torpaqlar indi kifayət qədər rütubətlidir. Bunu spektrometr qeydə alıb. Aral isə qu-

tədqiqat üsulu hazırlayıb. Bu, peyk təsvirlərində sahəsi 2 hektardan çox olan gölləri avtomatik olaraq axtarmaq imkanı verib.

Əldə olunan məlumatlara görə, Yer üzərində təqribən 117 milyon göl var ki, bu da yer səthinin demək olar ki, 4 faizini əhatə edir. Bununla yanaşı, Qrenlandiya və Antarktidanın buz altında qalan gölləri nəzərə alınmayıb.

Göllərin kənarlarının ölçüləri ekvatorun uzunluğunu 250 dəfə üstləyir.



YER ÜZÜNDƏ 117 MİLYON GÖL VAR

İsveç və Estoniya alımları Yer üzərində olan bütün göllərin hesablanması üzrə tədqiqat aparıblar.

Gün. Az xəbor verir ki, bu barədə Ursala Universitetinin pres-relizində bildirilir.

Tədqiqat qrupuna Limonologiya İnstitutunun professoru Lars Sund rəhbərlik edib. O, həmkarları ilə birgə yeni bir

YARIZARAFAT, YARIĞERÇƏK

- ↳ Bəzilərinə elə gəlir ki, çox bilirlər. Qınamaga dəyməz. Cünki onlara elə gəlir...
- ↳ Vurub öldürməyəcəklər ki? Nə edim, ürəyim arabir həqiqət istəyir.
- ↳ Adam var vəzifə üçün hər şeydən, hətta onu vəzifəyə qoyandan da keçər.
- ↳ Səhər işə ona görə tələsmi-rəm ki, evdəkilor qanımı qaralda bilməzlər.
- ↳ Hərə özünə gün ağlamalıdır-sa, vay ağlamayanların halına.
- ↳ Mənə elə gəlir ki, təqaüdə də sağ və sağlam çıxməq lazımdır.
- ↳ Mən gecələri çox sevirəm. Ən azı ona görə ki, gecələr sabah hər şeyin yaxşı olacağını düşünürəm.
- ↳ Sonrakı peşmançılığın faydası yoxdur o demək deyil ki, sonrakı səhvinə görə də peşman olmayasan.
- ↳ Günahlarımızın bağışlanmayacağına əminlikdir bizi yeni günahlara sürükleyən?
- ↳ Əvvəller “bir ayı bir şir ilə” əlbir olurdu, indi deyəsən ayı bir tərəfdədir, şir bir tərəfdə.
- ↳ Yaxşı ki, xəş yeyən deyiləm. Yoxsa vurulan bütün badalaqları, “yeyilən bütün başları” mənim ayağıma yazardılar.
- ↳ Paxılıqlı olan yerdə badalaq da olar.
- ↳ Görəsən niyə bəziləri adamlığı ilə yox, adamları ilə öyünlərlər?
- ↳ Yaxşılıq etmək istəyirsənə, ürəkdən et. Həm sənə xoş olar, həm yaxşılıq etdiyin adama, həm də ətrafdakılara.
- ↳ Canımız sağ olanda bizim üçün ən böyük nemət başqa şəyler olur. Elə ki, ağrımığa başlayır, biz də başlayırıq canımız üçün ağlamağa.
- ↳ Baxışlarından görürəm ki, bəzilərinin imkanı olsa, mənim acığımı lap şir də yazar. Nə deyirəm ki, qələmlərinə qüvvət!
- ↳ Yalanın tərkibində az da olsa oksigen var? Yoxdursa, bəziləri yalanla necə nəfəs alır?

“DƏNİZ”İN GÜLÜŞ PAYI

- Evdə həyat yoldaşınla mübahisəniz ən çox nəyin üstündə düşür?

- Sizinkilər üstündə.

- Necə yəni “Sizinkilər” üstündə?

- Mən deyirəm uşağımız filan pis xasiyyətdə sizinkilərə oxşayıb. Yoldaşım deyir: “Yox, sizinkilər”. Bir sözə, dava düşür.

- Ad gündündə həyat yoldaşına nə bağışlayacaqsan?

- İstəyirəm elə şey olsun ki, həm onu sevindirsin, həm məni.

- O nədir elə?

- Pis budur ki, hər ikimizi sevindirəcək şeyin nə olduğunu heç mən özüm də bilmirəm.

- Görəsən xəsis adamlar niyə başa düşmək istəmirler ki, insan dünyaya bir dəfə gelir?

- Əksinə, yaxşı bilirlər. Elə ona görə xəsisidirlər.

- Coxlu pulun olsaydı, nə edərdin?

- Daşını atardım.

- Nəyin?

- Pulsuzluğunu!

- Doğru deyirler ki, kələklə gələn küləklə gedər?

- Yox!

- Necə yox?

- Külək hər gün əsir. Gedən görürsünüz?

- Çoxlu pulun olsaydı, nə edərdin?

- Yox, vermədi.

- Niyə demədin ki, əl tutmaq Əlidən qalıb?

- Ona nə var?! Elə desəydim, göndərəcəkdi qonşu Əlinin üstünə.

Rasif TAHİROV

- Qonşundan borc istəmiş din, verdi?

- Yox, vermədi.

- Niyə demədin ki, əl tutmaq Əlidən qalıb?

- Ona nə var?! Elə desəydim, göndərəcəkdi qonşu Əlinin üstünə.


- Ən çox xoşuna gələn 3 şeyin adını deyə bilərsən?

- Yuxu, yemək və yuxu.

- İki oldu ki?

- Biliyəm, məsələ bundadır ki, yuxudan sonra yemək istəyirəm, yeməkdən sonra isə adətən yuxum gəlir və elə bu na görə daha çox yatmaq istəyirəm.

Rasif TAHİROV



HƏRFLƏRİN HƏYYATIMIZDA ROLU

Alimlərin araşdırılmalarına görə, insanların adı onun həyatına birbaşa təsir edir. Psixoloqların fikrincə isə, təkcə ad deyil, baş hərfin də xüsusi rolu var.

Bu siyahiya hətta sahib olduğunuz şirkətin, mağazanın, gözəllik salonunun, başqa



müəssisələrin də adları aiddir. Araşdırıldıklardan bəlli olub ki, adlar insanın sağlamlıq, iş, karyera və eşq macəralarına da təsir edir. Almaniyalı alimlərin iddiasına görə, ad seçərkən bunlara diqqət etmək lazımdır. "A" hərfi 2-dən artıq olmamalıdır. "B" hərfi ilə başlayan adların sahiblərində hislər güclü olur. "C"-nin

adda olması şərt deyil. "D" hərfi insanlarda xüsusi xarizmadan xəbər verir. "E" mənfi aura gətirdiyindən adda olmasa, daha yaxşıdır. "F" sakit ruhu ifadə edir. G,H,I,J,K,L,M,Ö,R,S,Ş,T hərflərindən isə bacardıqca istifadə etmək lazımdır. Qeyd edək ki, hərflər adlarda işlənməsinə görə iki cür olur. Sizə hərflərin bölgü sistemini təqdim edirik. Pozitiv hərflər: A,B,C,D,F,K,L,M,N,R,S,Ş,U,V,Ş. Neqativ hərflər: E,G,H,Ö,O,Ü,Y.



Sudan ibarət olan planet keşf edilib

ABŞ, İsvəçrə, Böyük Britaniya və Çili'dən olan astronomlar qrupu sensasiyalı keşf ediblər. Onlar, demək olar ki, təmamilə sudan və naməlum bərk maddədən ibarət planet aşkar ediblər. O, buxardan ibarət atmosferlə əhatə olunub.

Aşkar edilmiş səma cismini qeyri-rəsmi “Su dünyası” adlandırlıblar. Planet Yerdən 124 işıq ili məsafədə yerləşir. Ölçüsü bəzim planetin ölçüsündən iki dəfə böyükdür. Çəkisi isə, əksinə, yeddi dəfə azdır.

Alimlər planeti diqqətlə öyrənmək və maksimum dərəcədə tədqiq etmək niyyətindədir. Artıq planetdə qeyri-adi təzahürələr müşahidə edilir. Əgər suya yüksək temperaturla təsir edilərsə, o, isti buza çevrilir.

Xatırladaq ki, alimlər hələ əvvəller Gənəş sisteminin hüdudlarından kənarda su tapmışdır. O, nə vaxtsa ulduz olmuş WISE JO855-0714 qəhvəyi cırdanını əhatə edən yağış buludları şəklindədir. Amma onun nüvədə termonüvə reaksiyası yaratmaq və mükəmməl ulduz olması üçün gücü çatmayıb. Nəticədə “ölüb”. Onun səthindəki temperatur Rusiya qışının temperaturunu xatırladır.

Alimlərin fərziyyələrinə görə, Titanda və Plutonun peykinə su vardır. Böyük maye ehtiyatları qalın buz təbəqəsi altında yerləşir.

İnsan dostunu genetik səviyyədə axtarır

Məlumdur ki, bəzi insanlar iki-üç dostla kifayətlənir, digərləri isə özünə böyük bir cəmiyyətin diqqəti olmadan yaşaya bilmirlər. Bu yaxınlarda amerikalı alimlər tərəfindən bu fenomenə cavab tapılıb.

Onlar hesab edirlər ki, bu prosesin bütün mahiyyəti dəstlərdən ibarət sosial qrupun axtarışını başladan insan beyninin xüsusi sistemlə bağlıdır. Elmi məqalədə vəriliş məlumatlara əsasən, insan üçün tələb olunan dostların sayı genlər vasitəsilə qoyulur.



İnsanlar arasında sosial ünsiyyətə cavabdeh olan sistem isə, alimlərin gəmiricilər üzərində keçirdikləri bir sıra eksperimentlərdən son-

ra aşkar edilib. Amma siçan genlərinin sayı insan genləri qədər olduğundan alimlərin gəldiyi nəticə insanlara da aid edilir.

BAŞ REDAKTOR
Rasif İman oğlu
TAHİROV

ÜNVANIMIZ:
Bakı şəhəri,
B. Ağayev küçəsi, 117
TELEFONLARIMIZ:
Baş redaktor
(050) 670-33-76,
redaktor müavini
(050) 341-26-40

Qəzetin təsisçisi
“Azərbaycan
Xəzər Dəniz
Gəmiçiliyi”
Qapalı Səhmdar
Cəmiyyətidir

Qəzet “Dəniz”
qəzeti kompyuter
mərkəzində yığılmış,
səhifələnmiş və
“OL” MMC-də
çap olunmuşdur

Şəhadətnamə 271
Sayı 2000
Sifariş 167